



Ömər Eldarov: Müslüm Maqomayevin heykəlini böyük məsuliyyətlə hazırladım

Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq böyük müğənninin heykəlinin hazırlanmasına başlandı. Heykəlin müəllifi Xalq rəssamı, akademik Ömər Eldarovdur.



Bununla bağlı akademiklə görüşdük və ondan bu abidə ilə bağlı məlumat verməsini xahiş etdik. Ömər müəllim bildirdi ki, dünya şöhrətli müğənni Müslüm Maqomayevin sənətinin vurğunuyam. Onun mahnılarını həmişə seve-seve dinləmişəm. Dəfələrlə görüşlərimiz olub. Müslüm yüksək intellektə sahib insan idi. Müğənninin heykəlinin qoyulacağı ilə bağlı xəbəri eşidəndə mən də layihə hazırladım və Mədəniyyət Nazirliyinə təqdim etdim. Mənim layihəm qəbul edildi və heykəli hazırlamağa başladım...

– Siz, Müslüm Maqomayevin qəbirüstü abidəsinin də müəllifisiniz.

– Bəli, həmin abidənin də müəllifi mənəm. Çalışmışam ki, o da Müslümün adına, sənətinə layiq olsun.

– Heykəlin yaradılması prosesi hazırda hansı mərhələdədir?

– Bilirsiniz, biz çox götür-qoy etdik ki, müğənnini hansı vəziyyətdə təqdim edək. Onun xeyli foto-şəkillərini nəzərdən keçirdik.

Qərara aldığımız ki, heykəl elə onun mahnı ifa etdiyi vəziyyətdə yaradaq. Belə də etdik. Şəkillərin çoxunda o elə bu vəziyyətdədir. Maqomayevin həyat yoldaşı Tamara xanım da məsləhətləşdik. O da fikrimizi bəyəndi. Heykəlin hazırlanması üzərində işlər artıq yekunlaşmışdır. Onun tuncdan tökülməsi üçün göndərmişik. Bir ay müddətinə hazır olacağını bildirişlər. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır.

– Heykəlin ucaldılacağı yer müəyyənləşibmi?

– Heykəl Dənizkənarı Milli Parkda ucaldılacaq. İndi burada tikinti işləri gedir. Yaxın zamanlarda heykəlin postamenti də tamamlanacaq. İnanıram ki, bu Müslüm Maqomayevin əziz xatirəsinə ən yaxşı töhfə olacaq.

**Söhbəti yazdı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”**